



Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlir

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri

Rəsmi qarşılama mərasimi

→ 2

Təkbətək görüş

→ 2

Geniş tərkibdə görüş

→ 2



Sənədlərin imzalanması

→ 3

Mətbuata bəyanatlar

→ 3

Rəsmi ziyafət

→ 4

Tarixi irsə ehtiramla

"Azərbaycan" qəzetinin ilk 4 nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilmiş, 15 sentyabr 1918 - 28 aprel 1920 tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi, dövrün qabaqcıl ziyalıları olmuşdur.

"Azərbaycan" qəzetindəki bözi materialların müasir dövrümüz baxımından, demək olar ki, "həyatı" əhəmiyyət daşıdığına nəzərə alaraq, bu mətnlərin daha geniş oxucu kütləsinin diqqətinə daha asan və sürətli bir şəkildə təqdim edilməsi, fikrimizcə, məqsəduyğundur. Bu baxımdan 1918-1920-ci illərin "Azərbaycan" qəzetinin materiallarının, bu qəzetin varisi və rəsmi dövlət qəzetimiz olan müasir "Azərbaycan" qəzetinin səhifələrində özünə yer tapması xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, bir əsr əvvəlki "Azərbaycan" müasir "Azərbaycan"ın oxucularının da böyük marağına səbəb olacaq.



"Azərbaycan"ın səhifələrində yaşayan müstəqillik tariximiz

Sovet hakimiyyətinin mövcud olduğu yetmiş il ərzində "Azərbaycan" qəzetinin Xalq Cümhuriyyəti dövründə çap olunmuş nömrələrini oxumaq həmişə qadağan edilmişdi!

Nəinki oxumaq, hətta onu kitabxanalarda alıb baxmaq, nəzərdən keçirmək belə mümkün deyildi!

Arxivlərin ən uzaq və qaranlıq küncündə "məxfi"lik qrifi altında saxlanılırdı. "Azərbaycan"ı "Müsavat partiyasının ideyalarını yaymaq", qorxulu bir qəzet kimi damğalayan kommunistlər onu görmək belə istəmirdilər.

Halbuki bu qəzeti yaradanların və iyirmi ay yaşadınların özləri "Azərbaycan"ı Müsavat partiyasının orqanı, qəzeti saymırdılar.

Qəzetin ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazdı: "Azərbaycan" bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və feilən rəsmi hökumət heyətinin rəy və mülahizəsini izah edəcəyinə öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edirdi".

Dünya Azərbaycanlılarının

Zəfər qurultayı



Prezident Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladı

→ 5

Heydər Əliyev və dil mədəniyyətimiz

→ 7

Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur

→ 6

Azərbaycanın çaylarına qarşı ekoloji terror



→ 11

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətə yeni səviyyəyə yüksəlir

Rəsmi qarşılanma mərasimi



Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydana Qırğız Respublikası Prezidentinin şərafinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərinə salamladı.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.



Təkbətək görüş

Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə

xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qarşılıqlı əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq.

Gələcək diplomatiya münasibətləri qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülmüş, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formada yeni

nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışıcağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.

Sizi bir daha salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycana rəsmi səfər barədə dəvətimizi qəbul etmişiniz. Ölkəmizdə vaxtınızın yaxşı və xoş keçməsinə arzu edirəm.

Qırğızıstan Prezidenti Sadır JAPAROV dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə mənə Azər-

baycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi-qəlbədən minnətdaram. Qonaqpərvərliyə və səmimi qəbulu görə təşəkkürümü bildirirəm.

Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qarşılıqlı əlaqələrimizlə əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Geniş tərkibdə görüş

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlayırıram. Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür - Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərkən maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyəyə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik.

Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışıcağıq - nəqliyyat infrastrukturunu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni məsələlərin əhatə dairəsi genişdir.

Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyənləşdirəcəyik. Əlbəttə, düşünürəm



ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyaların iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən hökumətlərarası komissiyaların iclası çərçivəsində nəzərdən keçirilməlidir.

Beləliklə, hörmətli cənab Prezident, Sizi bir daha ürəkdən salamlayırıram. Xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın yaxşı və xoş keçməsinə arzu edirəm.



Qırğızıstan Prezidenti Sadır JAPAROV dedi: -Sağ olun, hörmətli İlham Heydər oğlu. Hörmətli nümayəndə heyətinin üzvləri.

İlk növbədə mənə Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi-qəlbədən minnətdaram. Azərbaycanlı qarşılıqlı əlaqələrimizin inkişafına əsasən qonaqpərvərliyə və səmimi qəbulu görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm. Fikrimcə, rəsmi halda ki, bizim bugünkü görüşümüz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümünü ərzində keçirilir. Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur.

Buna görə də biz bu ölümlü şəraitdən istifadə etməyə və qurucu sözlərimizi birləşdirərək iki ölkənin qardaş xalqları namına əməkdaşlığımızı genişləndirməyə borcluuyuz.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərafət kimi özəli türk dəyərləridir.

Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizə şərhləyirəm ki, bizim ticarət-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. Investisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Odu ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək.

Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsinə qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.

Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaratıb. Bununla əlaqədar Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəkkürümü bildirirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura höküm ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: "Okeana bənzəyən "Manas" eposu əsrlərin dərinliyindən gələndə qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünya miqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərafəti, ədaləti dərdindən qiymətləndirir və ona ehtiram bəsləyirik". Biz bu dəyərlər əsasında azərbaycanlı qarşılıqlı əlaqələrimizlə səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. "Manas" epusunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: "Biz bir-birimizi qəlbən hiss edirik və başa düşürük".

İcazə verin, qonaqpərvərliyə və Sizinlə geniş tərkibdə görüşmək imkanına görə bir daha səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Azərbaycan-Qırğızistan münasibətləri keyfiyyətə yeni səviyyəyə yüksəlir

Sənədlərin imzalanması

Aprəl 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızistan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar



Comiyəti ilə Qırğız Respublikası İctimai Tələratı Yayımları Korporasiyası arasında Əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Qırğızistandakı fəvqəladə və səlahiyyətli səfəri Lətif Qəndilov və Qırğızistanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfəri Kayrat Osmonaliyev imzaladılar.

"Azərbaycan Respublikasının Kond Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kond Təsərrüfatı Nazirliyi arasında kond təsərrüfatı

arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzaladılar.

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti

arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Tantalbek İmanov imzaladılar.

"Azərbaycan Respublikası hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş"i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyev

həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsi, Əlbəttə, bu, etibarlı əlaqələrin daha da inkişafı üçün əsas təşəbbüslərdir. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızistanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaqdır. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üçün qədim, gözəl səhərimizi daha fəal bərpa etmək öhdəliyini qoyur.

Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətə otulublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanan sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsas Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyəm, əməkdaşlıq edəcəyəm və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızistan Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

♦ ♦ ♦

Sonra Qırğızistan Prezidenti Sadır Japarov bəyannaməni çıxış etdi.

Aprəl 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyannamələri çıxış etdilər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyannaməni çıxış etdi.

Mətbuata bəyannamələr

Prezident İlham Əliyevin bəyannaməsi

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi-qəlbənd salamlayıram. Şadam ki, Siz mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmisiniz. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzə mən Sizi Azərbaycana səfərə dəvət etdim. Şadam ki, qısa vaxtdan sonra, - heç 6 ay keçməmiş, - Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qarşılıqlı münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızistan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözənd keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldım. Həm təbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əmində olduğumuzu bildirdim. Biz dost və qarşılıqlı dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istədim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcıl müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektiv və fəal surətdə müntəzəm müzakirə edəcəyik.

Beynəlxalq sahəyə gəlincə, deməliyəm ki, Qırğızistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əhəmiyyətli olaraq bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətini uzadılmasında Qırğızistanın dəstəyinə görə minnətdarım. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.

Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki, əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmi qısa müddət ərzində artırmağa imkan verəcək.

Bu gün neqliyyat infrastrukturunu ilə və "Şərç-Qərb" neqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün sözlərimizi



necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm şimala, həm cənuba, həm də qərbə göndərilməsinə imkan verən müasir neqliyyat infrastrukturunu yaradıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qarşılıqlı münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gəlon il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızistana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızistanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaqdır. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üçün qədim, gözəl səhərimizi daha fəal bərpa etmək öhdəliyini qoyur.

Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətə otulublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanan sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsas Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyəm, əməkdaşlıq edəcəyəm və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızistan Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

♦ ♦ ♦

Sonra Qırğızistan Prezidenti Sadır Japarov bəyannaməni çıxış etdi.

Prezident Sadır Japarovun bəyannaməsi

- Sağ olun, hörmətli İlham Heydər oğlu.

Hörmətli kütəli informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.

İlk növbədə icazə verin, səmimi qəbul və əhəmiyyətli qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adından dərin minnətdarlığımı bildirim. Çox rəmzi haldır ki, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərim qarşılıqlı əlaqələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin 25 illiyi və diplomatik münasibətlər qurulmasının 30-cu ildönümünü ərfəşində keçir.

Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında qarşılıqlı münasibətlərimizi səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızistan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin sözləri sayəsində çatmışdır. Bizim hədəfimiz beynəlxalq məkənlərdə fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı əlaqələrin daha da inkişafı üçün əsas təşəbbüslərdir. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızistanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaqdır. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üçün qədim, gözəl səhərimizi daha fəal bərpa etmək öhdəliyini qoyur.

Bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətə otulublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanan sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsas Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyəm, əməkdaşlıq edəcəyəm və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızistan Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

♦ ♦ ♦

Sonra Qırğızistan Prezidenti Sadır Japarov bəyannaməni çıxış etdi.



kələrimiz arasında münasibətlərin inkişafının ön mühüm məsələlərinə baxılacaq. Bütövlükdə comi on mühüm sənəd və saziş, o cümlədən Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adından dərin minnətdarlığımı bildirim. Çox rəmzi haldır ki, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərim qarşılıqlı əlaqələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin 25 illiyi və diplomatik münasibətlər qurulmasının 30-cu ildönümünü ərfəşində keçir.

Bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətə otulublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanan sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsas Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyəm, əməkdaşlıq edəcəyəm və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızistan Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

♦ ♦ ♦

Sonra Qırğızistan Prezidenti Sadır Japarov bəyannaməni çıxış etdi.

hün Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətə yeni səviyyəyə yüksəlir

Rəsmi ziyafət



Aprəl 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarovanın şərfinə rəsmi ziyafət verilib.

Azərbaycanın və Qırğızıstanın birinci xanımlarının görüşü olub



Aprəl 20-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova ilə görüşü olub.

Qırğızıstan Prezidenti Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb



Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın rəsmi səfəri çərçivəsində aprəl 20-də ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Qırğızıstanın investisiya mühitə dair videoçarx nümayiş etdirilib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ortaq tarixi, dəyərləri, dil və mədəni bağlılıqları olan ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb, Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Prezident ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın dəstəklənməsi, qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirilən tədbirin

iki dost ölkənin iqtisadi əlaqələrinin, iqtisadi-ticarət tərəfdaşlığının və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində səmərəli olacağını vurğulayıb. Coğrafi məsafəyə baxmayaraq, ümumi ənənələri, mədəniyyəti və dəyərləri olan ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan yüksək səviyyəli ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyən nazir deyib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilmiş görüşdə tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və dövlətlərimiz arasında mühüm sənədlər imzalanıb. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafına xidmət edəcək".

Qeyd edilib ki, ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindədir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı sözlərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat naziri Azərbaycanda pandemiyanın təsirlərinin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər, əlverişli biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkəti, Əlöt Azad İqtisadi Zonasının imkanları və sair barədə ətraflı məlumat verib.

Tədbirdə Qırğız Respublikasında investisiya layihələri barədə təqdimat olub.

Görüşdə sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbir çərçivəsində Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd biznes tərəfdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məsələlərini əhatə edir.

Sahibə QAFAROVA: "Xalqlarımızı ortaq köklər, oxşar tarix və ümumi dəyərlər birləşdirir"



Aprəl 20-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildiren Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qarşılıqlı əlaqələri mövcuddur. Xalqlarımızı ortaq köklər, oxşar tarix və ümumi dəyərlər birləşdirir.

Milli Məclisin Sədri bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə yüksəlib. Sözsüz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlətlərimizin başçıların qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər xüsusi önəm daşıyır. S.Qafarova bu gün iki ölkənin dövlət başçıların imzaladığı "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin, "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum"un və digər sənədlərin ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldıracağına inamını ifadə edib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə

söykənir, siyasi, ticari-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir.

İki ölkənin parlamentləri arasında əlaqələrdən danışan Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formada sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq platformalarda da bir-birlərini dəstəkləyirlər.

Parlamentin Sədri Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbə haqqında danışıraq bildirib ki, Azərbaycan Ermonistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermonistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sənədlərimizi talan edib, səhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıdıb. Milli Məclisin Sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Ümid edirik ki, Qırğızıstan parlamentinin üzvləri ölkəmizə səfərə gələndə işğaldan azad edilmiş ərazilərimizlə tanış olacaq, hər şeyi öz gözləri ilə görəcəklər.

S.Qafarova ali qonağın bu səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən par-

lamentlər arasında əlaqələrin inkişafına yeni impuls və stimül verəcəyinə əminliyini ifadə edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov səmimi görüş üçün minnətdarlığını bildirərək, Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Diqqətə çatdırıb ki, xalqlarımız arasında zəngin tarixə malik dostluq və qarşılıqlı münasibətləri hazırda uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən TÜRKPƏ, MDB PA çərçivəsində sıx əməkdaşlıq edirlər.

Sadır Japarov Qırğızıstanla Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu ifadə edib və bu gün imzalanmış "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin və digər mühüm sənədlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

İki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini deyən Prezident Sadır Japarov qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Söhbət zamanı Qırğız Respublikasının Prezidenti ölkələrimizin parlamentləri arasındakı münasibətləri yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətə yeni səviyyəyə yüksəlir

Qırğız Respublikasının birinci xanımı Heydər Əliyev Mərkəzində olub



Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova aprelin 20-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərinə dərinə öyrənilməsinə və tədqiq edilməsinə yö-

nəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərəfələrinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Qonaq əvvəlcə Ulu Öndərin istifadə etdiyi avtomobillərə baxıb. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Qırğız Respublikasının birinci xanımı Ayqul Japarovanın böyük mar-

rağına səbəb olub. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçilik, irs, nailiyyətlər" adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Qırğızıstanın birinci xanımı Ayqul Japarova mərkəzdə "Azərbaycan inciləri" sergisini də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sergide ölkəmizin tükənməz təbii sərəfələri, çoxşəxslilik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş olunur. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim edilir. Azərbaycan milli geyimlərinin, qə-

dim sikkələrin nümayiş etdirildiyi sergiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. "Musiqi alətləri: birlik və müxtəliflik" guşəsində də olan Qırğızıstanın birinci xanımı Ayqul Japarova "Mini Azərbaycan" və "Kukla incəsənətdə" guşələrini də tanış olub. Mərkəzin xatirə kitabına ürok sözlərini yazıb.

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəxətli ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından biridir. Bütün qəlbə ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadıq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkürədən yoxunmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyratəmiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2022-ci il

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olub

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığında Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti aprelin 20-də ölkəmizin buradakı səfirliyində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, parlamentin Sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsinə ehtiramla yad edib.

Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin Sədrinə ətraflı məlumat verib. Parlamentin Sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.



"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində və Gürcüstan Milli Muzeyində olub

Aprelin 20-də Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstan səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, burada Milli Məclisin Sədrinə və parlament nümayəndə heyətinin üzvlərinə muzey barədə və Azərbaycanın böyük ədəbi, ictimai xadimi Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarından bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun Ev-Muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Gürcüstan rəsmi səfərindən sonra M.F.Axundovun Ev-Muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini təmsil və təbliğ etməkdir. Bildirilib ki, muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.



Milli Məclisin Sədri muzeyin zallarını gəzib, burada saxlanılan eksponatlara, ekspozisiyalara baxıb. Sahibə Qafarova muzeyin xatirə kitabına ürok sözlərini yazıb və muzeyə hədiyyə verib.

Həmin gün parlamentin Sədri Sahibə Qafarovanın başçılığında Milli Məclisin nümayəndə heyəti Tbilisidə yerləşən Gürcüstan Milli Muzeyinə gəlib. Burada muzeyin baş direktoru David Lordkipanidze muzey barədə nümayəndə heyətinə geniş məlumat verib. Nümayəndə heyətinin üzvləri muzeydəki zalları gəzərək, buradakı ekspozisiyalarla, eksponatlarla, arxeoloji qazıntıların nəticələri ilə yaxından tanış olublar. Muzeydə Gürcüstanın, o cümlədən regionun qədim və yeni tarixi barədə qiymətli eksponatlar nümayiş etdirilib. Milli Məclisin Sədri muzeyə hədiyyə təqdim edib.

"Azərbaycan"

Azərbaycan Milli Xalça Muzeyi ilə tanışlıq

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də Azərbaycan Milli Xalça Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, burada qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyi, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərinin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, "qızıl fondu"nu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada



Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki orna-

mentləri ilə zəngin olan sənət əsərləridir. Diqqətə çatdırılıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşi, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqda xoş təəssürat yaradıb.

İçərişəhərlə tanışlıq Qırğızıstanın birinci xanımında xoş təəssürat doğurub



Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova tənqidçilərə

rəyinə qonaq edilib. Daha sonra qonaq orta əsr Şorq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin önündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu gündə öz tarixi-memarlıq üstünlüyünü saxlamışdır.

Gəzinti zamanı qonaq "Brilyant əl" bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsas qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündür-

lüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və çənub tərəfdən ona bitişən iri daş qaladan ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Səfər başa çatıb

Qırğız Respublikasının Prezidenti Sadr Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 20-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şəərəfinə fəxri qarovul dəstəsi düzülüşdü. Qırğız Respublikasının Prezidenti Sadr Japarovu və xanımı Ayqul Japarovanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.





ADA Universiteti və "Azərbaycan" qəzetinin birligə layihəsi



"Azərbaycan" qəzetinin kollektivinə!

Azərbaycanın dövlət müstəqilliyi tarixində xüsusi rol oynamış "Azərbaycan" qəzetinin 80 illiyi tamam olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və sərəncim ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin müstəqilliyi mətbuat əsnələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokra-

tiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan haqq-qətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birləşmənin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərsiz işıqlandırılır.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan" qəzetinin də üzünə böyük vəzifələr düşür.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
15 sentyabr 1998-ci il

"Azərbaycan" qəzetinin kollektivinə!

Sizi "Azərbaycan" qəzetinin 100 illik yubileyi münasibətilə səmimi-qəlbədən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən "Azərbaycan" qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işiq üzünü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olundu "Azərbaycan" qəzeti öz əsnələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə se-

çilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan" qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanlar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə haqq-qətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
14 sentyabr 2018-ci il

Tarixi irsə ehtiramla



Hörmətli oxucu!

Dövlətçilik tariximizdə şanlı səhifə olan - Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) nəşr edilmiş "Azərbaycan" qəzetini müasir oxucu üçün əlçatan etmək məqsədilə ADA Universiteti böyük bir layihəni həyata keçirməkdədir.

Məsələ burasındadır ki, bu günə qədər qəzetin ayrı-ayrı materiallarının orəb əlifbasından latin qrafikası müasir Azərbaycan əlifbasına çevrilməsi istiqamətində tədqiqatçılar tərəfindən müəyyən işlər görülsə də, tariximizin ən əhəmiyyətli və zəngin hadisələrə dolu dövrün əksini öz səhifələrində işıqlandırmış "Azərbaycan" qəzetinin məzmunu indiyədək geniş oxucu kütləsinə çatdırılmamışdır.

Hazırda ADA Universiteti qəzetin tam külliyyatının transliterasiyasını həyata keçirərək, çətin anlaşılan söz və ifadələrin izahı, qəzet materiallarının daha yaxşı oxunmasına kömək edəcək qeydlər və şərhlərə bəzən onun çoxillik elmi nəşrini hazırlayır. 20 cildlik nəşrin artıq iki cildi çapdan çıxmış və elmi ictimaiyyət tərəfindən böyük rəğbətə qarşılımışdır.

"Azərbaycan" qəzetinin ilk 4 nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilmiş, 15 sentyabr 1918 - 28 aprel 1920 tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi, dövrün qabaqcıl ziyalıları olmuşdur.

"Azərbaycan" qəzetinin nüsxələri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Azərbaycan Milli Kitabxanasında parakəndə halda saxlanmaqdadır. Bir neçə nömrə isə Türkiyə kitabxanalarından əldə edilmişdir.

Cümhuriyyət tariximizin böyük ölçüdə yenidən yazılmasına imkan verəcək bu nəşr həm tarixçilər, həm də ədəbiyyatşünaslar, dilçilər, sosioloqlar, jurnalistlər, politoloqlar və digər mütəxəssislər üçün tükənməz bir mənbə olacaqdır. Digər tərəfdən, geniş oxucu kütləsi, xüsusən cümhuriyyət tarixinə maraq duyanlar bu nəşrdən faydalana biləcəkdir.

Bütün bunlarla birləşərək, "Azərbaycan" qəzetindəki bəzi materialların müasir dövrümüzdə baxımından, demək olar ki, "həyatı" əhəmiyyət daşıdığına nəzərə alaraq, bu mətnlərin geniş oxucu kütləsinin diqqətinə daha asan və sürətli bir şəkildə təqdim edilməsi, fikrimizə, məqsəduyğundur.

Bu baxımdan, 1918-1920-ci illərin "Azərbaycan" qəzetinin materiallarını, bu qəzetin varisi və rəsmi dövlət qəzetimiz olan müasir "Azərbaycan" qəzetinin səhifələrində özünə yer tapması xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, bir əsr əvvəlki "Azərbaycan", müasir "Azərbaycan"ın oxucularının da böyük marağına səbəb olacaq.

Hafiz PAŞAYEV,
ADA Universitetinin rektoru

Əvvəlki cildi

Bəli, haqq-qətlərdən də, "Azərbaycan" heç bir fərdə, siyasi partiya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tip qəzet idi.

Kommunistlərin qorxdığı, əslində, başqa məsələ idi.

Onlar istəmədikləri ki, "Azərbaycan" qəzetini oxuyanlar, xüsusən gənclər nə vaxtsa Azərbaycanın müstəqil dövlət olduğunu, 23 ay azad ömür sürdüyünü, bütövlükdə Azərbaycan xalqının öz dövlətini qurmağa, onu yaşatmağa qadir olduğunu bilsin!

Onlar elə hesab edirdilər ki, SSRİ əbədi yaşayacaqdır, Azərbaycan isə onun tərkibində daim asılı vəziyyətdə qalacaqdır.

Lakin, necə deyirlər, sən öz saydığını say...

Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra bütün qadağalar aradan qaldırıldı, "Azərbaycan" qəzeti isə azadlığa çıxaraq işiq üzünü gördü.

Üzəyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi, dövrün qabaqcıl ziyalıları olmuşdur.

Ondan yalnız möhkəm sayda tarixçilər və mətbuat tədqiqatçıları istifadə edə bildilər.

Səbəb "Azərbaycan"ın orəb əlifbası ilə çap olunması idi.

Dəfələrlə cəhdlər göstərilsə də, onun transliterasiya edilməsi, başqa sözlə, yenidən latin qrafikası ilə çapı mümkün olmadı.

Lakin gec de olsa haqq-qətlə yerini tutdu!

Bu xeyirxah və çox görkəmli işi görkəmli ziyalı, professor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universiteti öz üzünə götürərək reallaşdırmağa başladı.

Artıq "Azərbaycan"ın 52 nömrəsi transliterasiya olunaraq hər biri beş yüz səhifədə çox olan ikicildlik kitab halında nəfis şəkildə çap edilmişdir.

Ümumilikdə isə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cildə çapı nəzərdə tutulur.

Bu, Azərbaycan jurnalistikasına, Azərbaycan ictimai fikrinə və xalqımıza çox dəyərli hədiyyədir.

Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hadisələrə maraq xeyli artmışdır. İnsanlarımız birinci müstəqillik dövründə cərəyan edən proseslərə, dövlətçiliyin qurulmasına və inkişafına, parlamentin fəaliyyətinə ciddi maraq göstərməyə başlamışlar. Sovet dövründə bu barədə doğru məlumat verilmir, hökumətin və Məclisi - Məbusanın üzvlərini "Müsavat ideyalarının daşıyıcıları", "pantürkist", "panislamist" kimi adlarla damğa-

"Azərbaycan"ın səhifələrində yaşayan müstəqillik tariximiz

layır, gözənd salmağa çalışır, on yaxşı halda bu barədə danışmırdılar.

Əsl haqq-qətlərdən də, "Azərbaycan" heç bir fərdə, siyasi partiya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tip qəzet idi.

Kommunistlərin qorxdığı, əslində, başqa məsələ idi.

Onlar istəmədikləri ki, "Azərbaycan" qəzetini oxuyanlar, xüsusən gənclər nə vaxtsa Azərbaycanın müstəqil dövlət olduğunu, 23 ay azad ömür sürdüyünü, bütövlükdə Azərbaycan xalqının öz dövlətini qurmağa, onu yaşatmağa qadir olduğunu bilsin!

Onlar elə hesab edirdilər ki, SSRİ əbədi yaşayacaqdır, Azərbaycan isə onun tərkibində daim asılı vəziyyətdə qalacaqdır.

Lakin, necə deyirlər, sən öz saydığını say...

Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra bütün qadağalar aradan qaldırıldı, "Azərbaycan" qəzeti isə azadlığa çıxaraq işiq üzünü gördü.

Üzəyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi, dövrün qabaqcıl ziyalıları olmuşdur.

Ondan yalnız möhkəm sayda tarixçilər və mətbuat tədqiqatçıları istifadə edə bildilər.

Səbəb "Azərbaycan"ın orəb əlifbası ilə çap olunması idi.

Dəfələrlə cəhdlər göstərilsə də, onun transliterasiya edilməsi, başqa sözlə, yenidən latin qrafikası ilə çapı mümkün olmadı.

Lakin gec de olsa haqq-qətlə yerini tutdu!

Bu xeyirxah və çox görkəmli işi görkəmli ziyalı, professor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universiteti öz üzünə götürərək reallaşdırmağa başladı.

Artıq "Azərbaycan"ın 52 nömrəsi transliterasiya olunaraq hər biri beş yüz səhifədə çox olan ikicildlik kitab halında nəfis şəkildə çap edilmişdir.

Ümumilikdə isə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cildə çapı nəzərdə tutulur.

Bu, Azərbaycan jurnalistikasına, Azərbaycan ictimai fikrinə və xalqımıza çox dəyərli hədiyyədir.

Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hadisələrə maraq xeyli artmışdır. İnsanlarımız birinci müstəqillik dövründə cərəyan edən proseslərə, dövlətçiliyin qurulmasına və inkişafına, parlamentin fəaliyyətinə ciddi maraq göstərməyə başlamışlar. Sovet dövründə bu barədə doğru məlumat verilmir, hökumətin və Məclisi - Məbusanın üzvlərini "Müsavat ideyalarının daşıyıcıları", "pantürkist", "panislamist" kimi adlarla damğa-

müstəqil dövlətin rəmzlərinə çevrildi. Səlf və xələf prinsiplərinə uyğun olaraq rəsmi dövlət qəzeti də 1991-ci ildən nəşrə başladı. Lakin həmin illərdə "Azərbaycan" adı ilə başqa qəzet çıxdığından və KİV haqqında qanuna əsasən, eyni adda iki qəzetin buraxılması mümkün deyildi, "Azərbaycan" qəzeti öz əsnələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə se-

kün olmasa da, elektron versiyada əldə olunması və arxivlərdə cəm halında saxlanılması yönündə müəyyən addımlar da atılmışdır. Lakin kəm-kəsir hələ də qalmaqdadır.

"Azərbaycan"ın 100 illik yubileyi münasibətilə redaksiyamız tərəfindən hazırlanaraq nəşr olunan "100 yaşlı "Azərbaycan" kitabı təkə nəfis çapı ilə deyil, elmi tədqiqat baxımından mükəmməlliyi ilə də fərqlənir. 50 çap vərəqi həcmində olan bu kitabda "Azərbaycan"ın nəşrinin bütün qarənlik məqamlarına da işiq salınmış, habelə müasir "Azərbaycan"ın fəaliyyəti barədə mütəxəssis rəyləri, tədqiqat və araşdırmaların nəticələri verilmişdir.

Kitaba müxtəlif dövrlərdə qəzetə redaktorluq etmiş Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, habelə qəzetin cümhuriyyət dövrü yazarları barədə oçerklər də daxil edilmişdir.

"Azərbaycan" qəzeti çox çətin bir dövrdə, böyük əngəllər və maneələr şəraitində meydana gəldi. Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini Gəncədə başlamalı olmuşdu. Həmin dövrdə paytaxt Bakı bolşevik-daşnak işğalında olduğundan "Azərbaycan" qəzetinin ilk nömrəsi də, bütövlükdə isə dörd nömrəsi Gəncə şəhərində çıxmışdır. Qəzet ilk günlərdən 2 dildə - Azərbaycan və rus dillərində çap olunmuşdur. Sonrakı nömrələr isə redaksiya Bakıya köçürüldükdən paytaxtda işiq üzünü görmüşdür.

"Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olmaqla, həmin dövrü öyrənmələri üçün ən mötəbər mənbə sayılır. Əslində, müstəqillik tariximizin ensiklopediyasıdır.

Qəzet etibarlı arxiv funksiyasını bu gün də inamla daşıyır. Redaksiya olaraq bu işə daim yaxından kömək göstəririk. İkinci dövlət müstəqilliyi dövründə nəşr olunan "Azərbaycan"ın elektron versiyası küll halında redaksiyada, habelə digər arxivlərdə mühafizə olunur.

◆ ◆ ◆

Daha bir sevindirici addım isə ADA Universiteti tərəfindən atılmışdır. Biz dəfələrlə təşəbbüs göstərərək müxtəlif ünvanlara müraciət etsək də, "Azərbaycan" qəzetinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü nömrələrinin transliterasiya olunaraq kitab şəklində buraxılmasına nail ola bilməmişdik. Çox şadıq ki, vətənpərvər ziyalı, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin rəhbərliyi ilə bu işə başlanmış və ilkin uğurlar qazanılmışdır. Belə ki, "Azərbaycan" qəzetinin 52 nömrəsi transliterasiya olunmuş, çətin anlaşılan sözlərin mənası yazılmış, şərhlərə birlikdə hər biri 500 səhifədə çox olmaqla, 2 kitab halında nəfis şəkildə nəşr edilmişdir. Növbəti dövrdə daha 18 cildə bütün 443 nömrə oxucuların ixtiyarına verilməkdir.

Kitabdakı ön sözdə Hafiz Paşayev yazır: "Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin cümhuriyyət dövrü kimi zəngin səhifəsinin geyirilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə töhfə verməkdən ADA Universiteti qürur duyur".

Bu xeyirxah addımı biz də minnətdarlıqla qarşılayır və xüsusi təşəkkürümüzü bildirik!

Onu da qeyd edək ki, "Azərbaycan" qəzetinin tarixi nömrələrinin transliterasiya edilərək kitab şəklində çapı ölmətdar hadisə olmaqla yanaşı, bir çox faydalı məlumatları da verir.

Əvvəla, indiyədək arxivlərdə yazılan qədim qəzet nömrələri hər kəs üçün əlçatan olacaqdır. Daha orəb əlifbasını oxuya bilməmək kimsəyə maneə törətməyəcəkdir.

İkincisi, bu, mətbuat tədqiqatçılarımızın da işini xeyli asanlaşdıracaq, araşdırmaların keyfiyyətinə mütəb təsir göstərəcəkdir.

Üçüncüsü, Jurnalistika fakültəsinin tələbələri də bu imkandan yararlanacaq bəhrələndirəcək, "Azərbaycan"ın "ilk mənbədən" oxuya biləcəklər.

Dördüncüsü, arxivdən çıxarılan qəzet nömrələri milli mətbuatımızın əsnələrinin öyrənilməsinə və dövrün tələblərinə uyğun inkişafına daha bir tökan verəcəkdir.

Beşincisi, orijinala tanışlıq Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən hadisələrin, müxtəlif fikir cərəyanlarının, ayrı-ayrı məsələlərin dövrəki partiya və qrupların münasibətləri barədə dolğun təsviyyüvünə yardımçı olacaqdır.

Bütün bunları nəzərə alaraq, bugünkü nömrəsindən etibarən ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan" qəzetinin transliterasiya olunaraq şərhlərə birlikdə işiq üzünü görmüş nömrələrinin yenidən qəzetimizdə dərc edirik.

Bəxtiyar SADIQOV,
"Azərbaycan" qəzetinin
Baş redaktoru



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 15 sentyabr tarixli I nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası



Yekşənbə, 8 zilhiccə 1336.

Birinci sənəyi-davamiyyəsi.

Türk və islamliğa müfid məqalələrə

Hələlik həftədə iki dəfə nəşr olunan siyasi, elmi və iqtisadi türk qəzetəsidir.

Məhəlli-idarəsi:

Gəncə, "Azərbaycan" idarəsi.

Tək nüsxəsi 1 rublədir.

AZƏRBAYCAN

ELAN

Əsgərliyə alınacaq yaşda olan bütün müsəlmanlar, yanlarında həmişəlik surətdə, uyezd Əxzi-Əsgər [hərbi qulluğa çağırış] İdarəsi tərəfindən verilmiş və özlərinin əsgərlikdən azad olduqlarını göstərən bir biletd saxlamağa məcburdur. Yanlarında böylə bir bileti olmayan şəxslər əsgərlikdən boyun qaçırması hesab olunacaq və bunlar polis tərəfindən tövqif [həbs] ediləcəkdir.

Daxiliyyə naziri Behbud xan Cavanşir

Nəzdlərində Müsəlman Milli Komitəsi şeylərinin əmanətən tövdi [əmanət kimi saxlanmağa verilməsi], yaxud başqa bir surətdə bulunduduğu əşxas [şəxslər] şü şeyləri bilatəxir [tacili olaraq] işbu sənə sentyabrın 10-dan gec olmayaraq Gəncə vilayəti Ərzaq İdarəsinə verməyə dəvət olunurlar. Şununla bərabər, məzkur [göstərilən] tarixdən sonra rəftişat yapıldıqda, nəzdlərində balada [yuxarıda] məzkur şeylər müsadirə olduğu misilli [olduğu kimi], kəndiləri daxi idareyi-ürfiyyə [fövqaladə rejim idarəsi] tərəfindən şiddətlə cəzaya düçar olacaqları dəxi elan olunur.

Daxiliyyə naziri Behbud xan Cavanşir

QİSMİ-RƏSMİ [RƏSMİ HİSSƏ]

HÖKUMƏT ƏMRLƏRİ

Ziraət Nəzarətindən [Kənd Təsərrüfatı Nazirliyindən]

İrəvan quberniyası Dəraççək meşəbəyi müavini Vahid Rəhim oğlu Mahmudov iyulun 20-dən Gəncə quberniyasının birinci cərgə meşəbəyinin müavinliyinə təyin olunur.

Gəncə gimnaziyasını bitirmiş praporsik Aleksandr Şarofradki 1918-ci sənə iyulun 16-dan Gəncə quberniyasının 2-ci cərgə meşəbəyi müavinliyinə təyin olunur.

Azərbaycan Cümhuriyyətinin su işlərini müayinə etmək sabiq Qafqaz Su İşləri İdarəsi vəkili [V.] Sokolova həvalə olunur.

Hökumətdən biuz [icazəsiz] Tiflisdə gedib və xidmətinə qayıtmayan meşəbəyi müavini Voytovski avqustun birindən qulluğundan kənar edilir.

Texnik Bobrov avqustun səkkizindən konduktorluqdan çıxarılıb, Muğan Su Müdiriyyəti Telefon naziri [telefon şöbəsi müdiri] təyin edilir.

Peterburq Realni məktəbində təhsil etmiş Vyaxşev Nikolayevič Sergeyev avqust ayının birindən ikinci cərgə meşəbəyi müavini təyin edilir.

Gədəbəy meşəbəyisi Cümşüd Məlik-Şahnazarov avqustun 10-dan müvəqqəti olaraq Daxiliyyə naziri nəzdinə göndərilir.

Avqust ayının 13-dən Göyçay sakini Hüseynəli Əliyev Bakı quberniyası Göyçay uyezdi pədişahlığı yerlərə nazir [müfəttiş] təyin edilir.

Azərbaycan Cümhuriyyətinin Su İdarəsində texniçeski [texniki] hissəsinə türüq və məabir [nəqliyyat və rabitə] mühəndisi N. P. Mastitski iyulun 30-dan təyin edilir.

Ehtiyat poruçiki Anton Vasilyevič Poddubni avqustun 16-dan Gəncə quberniyasında üçüncü cərgə meşəbəyi müavinliyinə təyin edilir.

İmza: Ziraət naziri X.B.Sultanov

Hökumət işləri İdarəsindən

31 iyul 1918-ci il.

Çastni paverenni [xüsusi vəkili] Talib Məhəmmədov iyun ayının 20-dən Azərbaycan Cümhuriyyəti Hökumətinin katiblərinə təyin edilir.

Kiyev Darülfünunu Ədliyyə şöbəsinə [Hüquq fakültəsinə] təhsil etmiş Baylar bəy Əlibəyov iyun ayının 22-dən mənim yanımda xüsusi katib təyin edilir.

Sabiq Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin dəftərdarı [mühasibi] Qasim Nəbiyev iyunun 20-dən Azərbaycan Hökumətinin İdarəsi dəftərdarı təyin edilir.

Peterburq Ali Ticarət məktəbi tələbəsi İsfəndiyar Vəkilov iyulun 15-dən Azərbaycan Cümhuriyyəti Hökuməti İdarəsinin kərgüzəri təyin edilir.

Sabiq Xüsusi Zaqafqaz Komitəsi müərxəxxi [səlahiyyətli nümayəndəsi] Ələfsar Nəcəfov iyun ayının 15-dən Azərbaycan Hökuməti İdarəsinin kərgüzərliyinə təyin edilir.

Şuşa şəhəri əhəlisindən İslam Tahirov iyunun 27-dən Azərbaycan Hökuməti İdarəsinin ekzekutoru təyin edilir.

İmza: Hökumət İşlərinin müdiri R.Xoyski

AZƏRBAYCAN HÖKUMƏTİNİN QƏRARLARINDAN

15 iyul 1918

65 – Ordu ehtiyacına ev hacz [müsadirə] etmək üçün bir Təxliyyə Komissiyonu təşkil olunur və bu heyət Daxiliyyə Nazaratının, Ümurrati-Hərb Dairəsinin [Hərbi İşlər Dairəsi] və Bələdiyyə İdarəsinin nümayəndələrindən ibarət olur.

66 – 12 iyulda 1918 tarixdə Hökumət qərar-dının nəşri mövcübcinə [əsasında], hərbi və mülki vəzifədarlara veriləcək təxliyyə məbləği həmçinin hərbi məmurlara da verilir. Lakin doktorlara veriləcək təxliyyə məbləği məsələsi isə sirayət edici xəstəliklərin bittamam rəf'ina [tamamıyla aradan qaldırılması] qədər açıq qalır.

67 – Ümurrati-Hərb Dairəsindən [Hərbi İşlər Dairəsindən] göstəriləcək məhəllələr ki, oralarda ordu hissələri üçün yeyəcək mövqeləri açılması[na] lüzum görüldür, Əmlak nazirinin sərədarı altında bir komitə təşkil olunur ki, heyətində: 1) Məşadi Əli Rəfiyev; 2) Nuri Əmiraslanov; 3) Qasim Qasimov; 4) Nəsrəddin bəy Səfikürdski; 5) Kamil bəy Səfəriyev üzv daxil olurlar.

Bu Komitənin işlərinə əşinə şəxslər[in] dəvəti ixtiyarı verilir. Məzkur [adı çəkilən] komitənin sədri olan X[osrov] bəy[S] Sultanov binagüzərliyinə [sərəncamına] təşkilat məxarici üçün əlli min manatlıq etibar [kredit] açılır.

70 – Avropa müharibəsinin əvvəlindən bu ana qədər bütün Zaqafqaziyada mövcud müsəlmanların canına və mallarına yetişən xəsarətlərin tədqiqi üçün Xarici [İşlər] nazirinin rəyasətində bir Tədqiqat Komissiyonu təşkil edilmişdir.

72 – a) Azərbaycan daxilində idareyi-ürfiyyə [fövqaladə rejim] elanının icbari qərarında təkmilən [qərarında əlavə olaraq], atıd [əşğıda] əlavə olunur: 1) Fövqəzahir [yuxarıda adı çəkilən] icbari qərar-dada yazılmış xainəna feillər və əməllərdən məəda [başqa], Azərbaycan Hökuməti-Cümhuriyyəsi əleyhinə üsyan, dövləti xəyanətdə, yaxud cəbrən ölüm təhdidi və sui-niyyətdə bulunanları adı məhkəmə divanına verilməyib idareyi-ürfiyyə divanına [hərbi məhkəməyə] verilməyib.

b) 1) Azərbaycan Qolordusunun Qolordu [Korpus] Məhkəməsi 30 iyun 1914 sənədə buraxmış idareyi-ürfiyyə qanunuyla müvafiq icra olunur.

2) Müvəqqəti Hökumətin 28 may 1917-ci sənədə Qolordu Məhkəməsinə hərbi dava vəkillərinin məhkəmədə iştirak etmək qərarında fəsx [ləğv] olunur.

3) Ordu Məhkəməsinin qətnaməsi və hökmü Azərbaycan Qolordu komandanının nəzarətinə, hökmü təsdiq etməyinə, cəzanın yüngülləşdirilməsinə, yaxud hökmü fəsx etməyinə təqdim olunur. Məzkur [adı çəkilən] komandanın nəzarətində Qolordu Məhkəməsinin iltiması, həmçinin məhkum şəxsin cəzasının yüngülləşməsi, yaxud əfv olunması arızası təqdim olunur. Fövqədə məzkur [yuxarıda adı çəkilən] iltimas və ərizələrin verilməsinə iyrimi dörd saat vaxt kəsilir.

4) Qolordunun hökmü Azərbaycan Hökumətinin adına verilir.

QİSMİ-QEYRİ-RƏSMİ [QEYRİ-RƏSMİ HİSSƏ] GƏNCƏ, 8 ZILHİCCƏ [15 SENTYABR 1918]

Kürreyi-ərzi [yer kürəsini] kökündən lərzəyəb edən [sarsıdan] müharibəyi-üzma [böyük müharibə] hələlik intihaya [sona] yetməmişsə də, yənə də yavaş-yavaş nəticələr bürüzə verməkdədir. Həmin müharibə demək olar ki, qanuni-təbii ilə intihaya varır [sona çatır]. Hər bir millət kəndi-kəndisini idarə edə biləcək, başqalarının təhti-himayəsindən [himayəsi altından]

MÜHARİBƏ MEYDANINDA

Qafqaz İslam Ordusu Komandanlığı Ordu İstixbarət Şöbəsinə

Bakı cəbhəsində, 2 sentyabr

1) Vaqe olan təərrüzümü [hücumumuz] nəticəsində düşməndən üç köy və müstəhkəm [möhkəmləndirilmiş] iki təpə zəbt etdik. İngilislər pərişan bir halda fərar etdilər. Səkkiz məkinəli tüfənk [pulemyot], biri böyük iki top, pək çox cəbbəxəna və araba ilə bir telemetra iqtinam [qanımət] eylədik. İki zabitle əlli yeddi ingilis nəfəri [əsgər] əsir aldıq.

2) Qarayə əsgər çıxarmaq istəyən düşməni bu təşəbbüsdən mən ilə [təşəbbüsünün qarşısını almaqla], bir yelkənli qayıq içərisində bulunan əlli nəfəri itlaf [talaf] eylədik. Vaqe olan isabatla bir gəmi Bakı istiqamətinə qaçdı və göyertasında duman görüldü.

3) Topçu atəşimizlə bir düşməni təyyarasını xətti-hərbi [cəbhə xəttinin] gerisinə düşürdük.

Bakı cəbhəsində, 3 sentyabr

1) 3/9/34-da düşməndən bir köy alınmış və o köy-dəki düşməni daha cənuba qaçırılmışdır. Vaqe olan təziq [təziq] üzünə bir müfəzzəmiz [hərbi birliyimiz] cəbhəsindəki düşməni qüvvəti də geri çəkildi.

2) Mövazəmişə [mövqelərimizə] atəş edən iki düşməni batareyasını topçu atəşimiz təsirilə iskat etdik [süsdürdük] və şəhəri bombardman eylədik.

3) Düşməni təyyaraları mövzə [mövqə] və qarar-gəhərlərimizə beş bomba atıldırsa da, heç bir zərər verəmədilər.

Bakı cəbhəsində, 4 sentyabr

1) Təhkimat [istehkam işləri] ilə məşğul düşməni piyadalarını topçu atəşimiz altına aldıq.

2) Düşməni təyyarələri təsirsiz bir qaç bomba atdılar.

3) Tərəfəyən arızasını topçu atəşi taati edildi [iki tərəf qarşılıqlı olaraq toplandı və atəş etdilər].

5 sentyabr

1) Bakı cəbhəsində qarşılıqlı topçu atəşi oldu. Bir düşməni təyyarasını topçu atəşimizlə Bakı istiqamətində qaçdırdıq.

2) Ağdamda bir ingilis təyyarasını pilotu ilə birlikdə sağlamlıq olaraq əsir aldıq.

3) Gürcüvən civarında [yaxınlığında] bir ormanda saxlanan erməni əşqiyasını [quldur dəstəsini] saraqaç əlli birini itlaf eylədik. Mütəbağisi [qalanları] fərarə müvəffəq oldularsa da, təziq olunmaqdadılar.

BAKININ SÜQUTU

Dün gecə Azərbaycan Cümhuriyyəti Rəyasəti naminə [adına] Nuri paşa həzrətləri tərəfindən böylə bir teleqram kəşidə edilmişdir [çəkilmişdir]: "Biminnətil-Kərim, Bakı şəhəri 15/9/34 saat 9 əvvəlində [9-a işləmiş] qitəatımız [birliklərimiz] tərəfindən zəbt olundu.

Qafqaz İslam Ordusu Komandanı Fəriq Nuri."

Bakının süqutu münasibətilə Azərbaycan Cümhuriyyəti Rəyasəti tərəfindən zeyidə [əşğıda] dərc edilən təbrik teleqramları göndərmişdir:

"Qafqaz İslam Ordusu Komandanı səadətli Nuri paşa həzrətlərinə: Təhti-komandanızda [komandanız altında] olan casur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətə miltətin zati-həmiyyətərvəranələrini [zati-həmiyyətərvəranələrini] və dünyanın ən nəci bəsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim.

Heyəti-Vükəla Rəisi [Nazirlər Kabinetinin Sədri] Fətəli xan."

"Şərq Orduları Qrupu komandanı Xəlil paşa həzrətlərinə: Bakının, Azərbaycanın istiqbalını, səadətini iqtisadən və siyasətdən təmin edəcək və türk ələminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmananə hücumları sayəsində düşmənlərindən xilası münasibətə zati-əliyi-həmiyyətərvəranələrini [zati-əliyi-həmiyyətərvəranələrini] ən səmimənə bir surətdə təbrik edirəm.

Heyəti-Vükəla Rəisi [Nazirlər Kabinetinin Sədri] Fətəli xan."

TRANSLİTERASIYA İLƏ BAĞLI QEYD VƏ ŞƏRHLƏR

nəzəndə təşkil olunan hərbi məhkəmə. Məhkəmə sədri kimi hərbi hakimdən və zabitlər arasından seçilən üzvlərdən ibarət olurdu.

Müharibə meydanında

"Qafqaz İslam Ordusu": "Azərbaycan" qəzetinin müxtəlif nömrələrində və müxtəlif yazılarında da dəfələrlə şahid olduğumuz kimi, "islam / islamlar" sözü o dövrdə "müsəlman / müsəlmanlar" mənasında geniş işlədilmişdir. "Müsəlman" isə həm Anadolu, həm də xüsusən Qafqaz coğrafiyasında asasen türkləri (türk əsilli xalqlar) ifadə edirdi. Bu etibarla nəzərə alınmalıdır ki, "Qafqaz İslam Ordusu" dini referanslı bir qruplaşma deyil. "Qafqaz Müsəlman Ordusu" → "Qafqaz Türk Ordusu" deməkdir.

Müharibə meydanında:

Bakı cəbhəsində, 2 sentyabr Telemetra (telemetr): hərbi sahədə uzaq məsafələri ölçmək məqsədi ilə istifadə edilən cihaz.

Müharibə meydanında:

Bakı cəbhəsində, 3 sentyabr "3/9/34": Qəzetdə bu tarix səhəvn "2/8/34" kimi gətirilmişdir. 3 sentyabr hadisələrindən bəhs edildiyinə görə, "3/9/34" olmalıdır. Burada il, rumi tarixlə göstərilmişdir (1334-cü il). Miladi tarixlə 3 sentyabr 1918-ci il uyğundur.

Bakının süqutu

"Biminnətil-Kərim": Kərim [Allah] minnət olsun ki. "Kərim" Allahın adlarından

birdir. "kərimi, ehsanı, lütfi ən çox olan" deməkdir.

"15/9/34": Burada il, rumi tarixlə göstərilmişdir (1334-cü il). Miladi tarixlə 15 sentyabr 1918-ci il uyğundur.

"Fəriq", yaxud "fəriqi-xani" [ikinci fəriq]: Osmanlı ordusunda hərbi rütbə, "general-mayor" və "general-leytenant" rütbələrinə uyğundur. Bundan başqa, Osmanlı ordusunda "fəriqi-əvvəl" [birinci fəriq] rütbəsi də mövcud idi. Bu rütbə müasir dövrdə "ordu generalı" rütbəsinə uyğundur.

"Zati-həmiyyətərvəranələrini": "(Vətən və millət) qeyri və təəssübü çəkmə şəxsinizə" deməkdir.

"Səadətli": Osmanlı ordusunda bəzi yüksək çinli zabitlərə müraciət forması belə idi: "Səadətli paşa həzrətləri". "Yavəranı-həzrəti-şəhriyari-dən": "Padişah həzrətlərinin yavərlərindən". Osmanlı İmperiyasında hərbi ünvan idi.

"Türk nəğməsi" şeiri üçün lüğət

xəmi-şəhidan: şəhidlərin qanı nəvəyi-nisvan: qadınların nəslini himməti-türkan: türklərin sayı əfqani-yetimən: yetimlərin fəryadını xöyf eyləmək: qorxmaq atəşi-dəhşəti-düval: dövlətlərin döşətliti atəşi dəsti-əcal: acilin əli səmti-əmal: arzuların səmti müslihl əməl: saleh əməl, xeyirli iş miltal: millətlər

Gəncə xəbərləri

"Gəncə şəhərinin hamı məktəblərində dərslər oktyabrın birindən başlanacaqdır." Bu xəbər qəzetin rəsmi versiyasında belə gətirilmişdir. "Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin oktyabrın başlanması nəzərdə tutulur."

"Dərc olunmayan övraq iadə edilməz." (Çap edilmiş materiallar qaytarılmır.) Qəzetdə səhvan belə gətirilmişdir: "Dərc olunmayan övraq dərc olunmaz."

Hökumət İşləri İdarəsindən

"Peterburq Ali Ticarət məktəbi": Burada söhbət Petroqrad Kommersiya İnstitutundan gedir.

"Ekzekutor": əvvəllər hökumət idarələrində təsərrüfat işlərinə və dəftərxanaların nizam-intizamına baxan məmur.

Azərbaycan Hökumətinin qərarlarından:

15 iyul 1918: "12 iyul 1918" tarixləri qəzetdə "15 iyul 1918"; "12 iyul 1918" kimi gətirilmişdir. "Azərbaycan" qəzetinin bəzi nömrələrində "sentyabr" (ay) yerinə "eyül" işlədildiyini görürük. Halbuki burada söhbət

"eyül" dən yox, "iyul" dan gedir. Qəzetin rəsmi sənədlərindəki materiallar da bunu bir daha təsdiq edir.

"70 – Avropa müharibəsinin əvvəlindən bu ana qədər bütün Zaqafqaziyada mövcud müsəlmanların canına və mallarına yetişən xəsarətlərin tədqiqi üçün Xarici [İşlər] nazirinin rəyasətində bir Tədqiqat Komissiyonu təşkil edilmişdir.": burada söhbət Fövqaladə Təhqiqat Komissiyasından gedir.

Qəzetin rus dilindəki nüsxəsində 72 nömrəli qərarın "a" maddəsinin 2-ci bəndi də verilmişdir: "2) Yuxarıda adı çəkilən icbari qərarın ikinci fəslinə bu maddə əlavə edilmişdir: "Bu icbari qərarın "j" maddəsinə qeyd olunan cəzalar, ictimai əsas və dövlət təhlükəsizliyi baxımından zərərli qəbul edilən şəxslərə də şamil edilir."

"Qolordu Məhkəməsi; Korpus Məhkəməsi": Müharibə dövründə korpus

"Azercell Telekom" MMC "Bakı Marafonu -2022"nin baş sponsorudur

Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir

May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu" keçiriləcək.

Bu il "Bakı Marafonu" yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu"nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzini pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda marafonun start və finiş nöqtəsi eyni məkanda



yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandıq

lə müraciət etməklə, eləcə də www.marathon.az saytı üzərindən qeydiyyatdan keçməklə mümkündür (ətraflı: www.marathon.az).

Qeyd edək ki, "Azercell Telekom" MMC 2017-ci ildən etibarən "Bakı Marafonu"nun baş sponsoru qismində çıxış edir. Bu il də önəmli olaraq marafonda "Azercell Telekom" MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkət əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcəklər.

Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən "Azercell" hər kəsi "Bakı Marafonu"na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!

halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.

Yarış qatılmaq may ayının 10-dək "Gənclik Mall", "28 Mall" və ya "Dəniz Mall"da quraşdırılmış xüsusi məntəqə-

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması" adlı müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması" adlı müsabiqə keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1, yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 06 may 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilə bilər. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 10 may 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili: 5037)

Müsabiqə komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün radionaviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 26 aprel 2022-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

Paşinyanın Moskva səfəri sülh danışıqlarına töhfə verəcəkmi?

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Əsas müzakirə mövzusu 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr razılaşmalarının icrası prosesi olub. Bu görüşün Ermənistanda baş verən hadisələr və sülh danışıqları fonunda həlledici ola biləcəyi ehtimalını öne çıxarıb.

Moskva səfərindən əvvəl diqqət çəkən məqamlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İrəvana telefon zəngidir. Ş. Mişel Brüsseldə baş tutan görüş zamanı üçtərəfli razılaşmaları xatırladaraq Rusiya paytaxtında bu prosesin öleyhinə olacaq addımın atılmamasını arzu edib.

Digəri məqam isə Qarabağın kiçik hissəsindəki separatçı-terrorçuların "rəhbərliyi"nin baş nazirlə görüşməsidir. Görüşdə aparılan müzakirələrin yekunu bir daha separatçıların Rusiyadan gözləntilərinin püç olduğunu deməyə əsas verir. Çünki Paşinyanın yerinə yetirə biləcəyi məsələ yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların icrasındır. Bakının sülh sazişi üçün təqdim etdiyi 5 əsas prinsip həm də bu razılaşmalara söykənir. Hər iki

halda - Brüssel razılaşması, yaxud Moskvanın vasitəçilik etdiyi razılaşmalar bu və ya digər formada Azərbaycanın istəyinə uyğundur. Rusiyanın mövcud situasiyada əsas istəyi bölgədə vasitəçilik missiyasını saxlamaq, kommunikasiyaların açılmasını sürətləndirməkdir. Bu, Moskvanın vasitəçiliyi ilə əldə olunan 10 noyabr və 26 noyabr razılaşmalarının icrasından asılı olacaq. Belə ki, 10 noyabr razılaşmasının 4-cü bəndində əsasən Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan torpaqlarından terrorçu qruplaşmaları çıxarılmalı, sərhəddin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Bu iki məqam icra olunmadığı təqdirdə kommunikasiyanın açılması mümkün deyil. Bu baxımdan Putin-Paşinyan görüşünün 4-cü bəndin icrasına təsir edə biləcəyi xüsusilə diqqət mərkəzində yer alır. Bu, Rusiyanın da maraq dairəsindədir.

"Qrəparak" nəşrinin yaydığı məlumata görə, Paşinyan Ermənistan hökuməti adından açıq mətnə bəyan edib ki, o, Azərbaycanın Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı verəcəyi bəzi təminatlarla kifayətlənəcək: "Azərbaycan üç il yarımından sonra noyabrın 9-da imzalanan bəyanatın şərtlərini yenidən baxılmasında israrlı olacaq. Ermənistan Laçın döhlizinə Zəngə-

zur döhlizinə bərabər status verilməsi öhdəliyi götürəcək və ruslar buna qarşı çıxma bilməyəcəyindən, bu tələb məntəqli və qanuni olduğundan Ermənistan hökumətinin yeganə variantı hər ikisindən imtina etməkdir. Bu da o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq".

"Zham.am" nəşri isə yazıb ki, Azərbaycan Ermənistanla beş bəndlik sülh sazişi təklifini verəndə çoxları İrəvanın bu və ya digər səbəbdən ondan imtina edəcəyini proqnozlaşdırırdı. Amma Paşinyanın davranışı göstərdi ki, baş nazir Azərbaycanla razılığa gəlməyə hazırdır.

Göründüyü kimi, səfər öncəsi müxalifət etiraz aksiyaları və Qarabağdakı cinayətkar qruplaşmanın davranışları Ermənistanın baş naziri üçün bu siyasi qrupun çarəsizliyini nümayiş etdirməkdədir. Artıq Rusiyadan ümidini itirən separatçılar xaricdə yaşayan erməni lobbisindən mədət ummaqdadırlar. Yekunda hər şey Nikol Paşinyanın ölümdür. Onun hansı tərəfi seçdiyini Moskvadan qayıdan kimi görəcəyik. Ancaq Rusiya paytaxtında aparılan danışıqlar baş nazirin sülhə hazır olmasından xəbər verir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsınız, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Haaqa məhkəməsi yeni araşdırmalara başladı

Sudanda 20 il əvvəl törədilmiş hərbi cinayətlərdə 300 min insan qətlə yetirilib

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Sudanda 20 il əvvəl baş vermiş hərbi cinayətlərlə bağlı araşdırmalara başlayıb. Bildirilir ki, ölkənin Darfur əyalətində qanlı münəqış zamanı yüz minlərlə insan qətlə yetirilib, milyonlarla sakin məcburi köçkün vəziyyətinə düşüb.

İnsanlıq qarşı cinayətlərdə hökumət tərəfindən "Cancavid" qoşunlarının daha çox Əli Kuşeyb adı ilə tanınan keçmiş rəisi Əliməhəmməd Əliəbdül Rəhman ittiham edilir. Lakin o, özünü ittihamın 31 bəndindən heç biri üzrə təqsirli bilmir.

300 min ölü, 2 milyondan çox məcburi köçkün

Əli Kuşeyb Darfurdakı münəqışə ilə əlaqədar olaraq BCM qarşısında cavab verən ilk şəxsdir. Hesab edilir ki, o, 2003-cü ilin avqust ayından 2004-cü ilin mart ayına qədər Darfuru dörd şəhərdə mülki şəxslərə hücumlarda iştirak edib.

Qeyd edək ki, Darfurdakı münəqışə 2003-cü ildə üsyançıların Sudan hökumətinə qarşı çıxışları zamanı başlayıb. Buna cavab olaraq Xartum öz könüllülərini səfərbər edib. Bu birləşmələr "Cancavid" adlandırılıb və tez bir zamanda üsyançılara qarşı qəddar hərəkətləri ilə məşhurlaşdı.

BMT-nin məlumatına görə, münəqışə zamanı 300 min adam öldürüldü və 2 milyondan çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

"Polkovniklərin polkovniki" məhkəmədə cavab verəcək

Əli Kuşeyb "Cancavid"də "polkovniklərin polkovniki" rütbəsini daşıyır. İrəli



sürülən ittihamlara görə, onun komandanlığı altında olan dəstələr şəhər və kəndlərə hücum ediblər. Əli Kuşeyb 130-dan çox cinayətdə və fərqli millətlərdən olan minlərlə mülki şəxsin evlərindən qovulmasında ittiham olunur.

Əli Kuşeybə qarşı iş - Darfurdakı baş vermiş qətlərin ehtimal olunan iştirakçılarına qarşı beynəlxalq və ya Sudan məhkəməsinə açılmış ilk işdir. Beynəlxalq Cinayət Məhkəməsi digər Sudan liderlərini, o cümlədən çoxsaylı cinayətlərdə ittiham olunan keçmiş prezident Ömər Bəşiri də axtarıb.

2019-cu ildə dəvətilmiş Sudanın sabiq prezidenti Ömər Bəşir hələ ki, Xartum həbsxanasındadır. Onu 27 hərbçi ilə yanaşı, 1989-cu ildə hərbi çevrilişin həyata keçirilməsində ittiham edirlər. Əli Kuşeybin həbsi üçün order hələ 2007-ci ildə verilmişdi. 13 il gizləndikdən sonra o, 2020-ci ilin iyun ayında Mərkəzi Afrika Respublikasında könüllü olaraq Beynəlxalq Cinayət Məhkəməsinə təslim olub.

Beynəlxalq Cinayət Məhkəməsi indiyədək 30 işə baxıb

Beynəlxalq Cinayət Məhkəməsi hərbi, soyqırım və təcavüz cinayətlərini araşdırmaq üçün salahiyyətli müstəqil beynəlxalq məhkəmə orqanıdır. ICC Roma sta-

tutu adlı müqavilə ilə təsis edilib. Hazırda 123 ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Bu, məhkəməyə öz ərazi-lərində və ya onların vətəndaşları tərəfindən törədilmiş cinayətləri araşdırmaq və məhkəmə qaydasında təqib etmək səlahiyyəti verir.

Fəaliyyətə başladığı 1 iyul 2002-ci ildən etibarən Beynəlxalq Cinayət Məhkəməsi 30 işə baxıb, 10 ittihamedicini və 4 bəraət hökmü çıxarıb. Sudan Roma statutunun iştirakçısı deyil. Lakin ölkə hakimiyyəti BMT Təhlükəsizlik Şurasının 1593-cü qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyi öhdəsinə götürüb.

Keçmiş prezident Ömər Bəşirin hakimiyyəti dövründə Sudan hökuməti Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyib. Lakin keçid hökuməti Əli Kuşeybin işi üzrə BCM-lə qarşılıqlı anlaşma memorandumu imzalayıb və bu memorandumu uyğun olaraq araşdırmada məhkəməyə dəstək verməyi öhdəsinə götürüb.

Ancaq tezliklə noticə gözləməyə dəyməz. Bir qayda olaraq, Beynəlxalq Cinayət Məhkəməsinə icraat bir neçə il davam edir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"



"AZƏRBAYCAN" qəzetinin reklam xidməti 539-49-20

"Xizək İdman Növləri Federasiyası"na məxsus 12 avqust 2011-ci il tarixli dövlət qeydiyyatı haqqında şəhadətnamə və 4 iyun 2011-ci il tarixli nişanname itdiyi üçün etibarsız sayılır.



ALLAH RƏHMƏT ELƏSİN!

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Şaiq Abdullayevə anası

ƏTLAS ABDULLAYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5737
Sifariş 1077
Qiyməti 40 qəpik